



RAFIQ ODAY

ÖMRÜN QÜRUB ÇAĞI,

və yaxud

MÜDRİKLİYİN ZİRVƏSİNDƏN BOYLANAN İLLƏR

Sumqayıtda yaşayan qələm adamlarının, demək olar ki, cavandan ahila hamisini tanıyıram və yaradıcılıqlarına da azdan-çoxdan bələdçiliyim var. Hələ bir çoxlarının əsərlərini təhlil etmiş, kitablarına redaktor olmuş, ön söz yazmışam. Bu imzalar arasında ən gec tanıdığını ŞƏRBƏTƏLİ MAHMUDOV imzasıdır. Təxminən üç ay bundan öncə ikimizin də ortaq dostumuz Nurəddin müəllim Cəfərovun vasitəciliyilə tanış olmuşuq. Gəldi və görüşdük. Məlum oldu ki, Şabran rayonunun Ağbaş kəndində dünyaya göz açıb. Ömrünü, gününü - daha doğrusu, həyatının düz yarım əsrini balalarımızın təhsilinə, onları gələcəyin layiqli vətəndaşları kimi yetişməsinə həsr edib. Müəllim kimi müqəddəs bir adı fəxrlə daşıyır və zəhmətinin hədər getmədiyini görəndə ürəyi dağa dönür.

Şərbətəli müəllim son bir neçə ildir ki, Sumqayıtlı peyman bağlayıb. Bu, onun Sumqayıta köçmək anlamına golmir, çünkü təqaüdə çıxdıqdan sonra ilin əsas etibarılə payız-qış fəsillərini Sumqayıtda, yaz-yay aylarını isə doğma kəndlərində, taleyim dediyi Ağbaşda keçirir. Bu, Şərbətəli Mahmudovun həm də torpağa bağlı, kökə bağlı, ilkinliyə bağlı bir insan olmasından xəbər verir. Sumqayıta bağlılığının kökündə isə Şərbətəli Mahmudovun şeirə, sənətə vurğunluğu, poeziyaya heyranlığı, hərdən özünün də qələmə sarılıraq bir-birindən maraqlı şeirlər qələmə alması dayanır. Sumqayıt-

dakı ədəbi mühitin qaynarlığını nəzərə alaraq buradakı qələm əhli ilə qaynayıb-qarışmaqdan, onların dəyərli tövsiyə və məsləhətlərindən bəhrələnməkdən, son zamanlar Sumqayıt şəhər "Poeziya evi"ndə keçirilən bir-birindən maraqlı tədbirlərdə iştirak etməkdən ruhi və mənəvi qida alır Şərbətəli müəllim.

Şərbətəli müəllim suyu şirin adamdır. İnsanlarla tez ünsiyyət qurmağı bacarıır. Cox sadədir, təvazö-kardır, həlim xasiyyətlidir, mənəməlik hissindən çox uzaqdır. Tanışlıqdan bir neçə gün sonra adama elə gəlir ki, illərdir bu kişi ilə oturub-durmusan, söhbət etmişən, çay içmişən, duz-çörək kəsmişən, öyüd və nəsihətlərini dinləmişən. Öyüd-nəsihət demişkən, həqiqətən də Şərbətəli müəllimdən öyrəniləsi çox şeylər var. Burada illər də öz sözünü deyir. 80 yaşın astanasında olmaq və bu ömrü şərəflə - alnıaçıq, üzüağ yaşaya bilmək hər adama müyəssər olmur. Əgər Şərbətəli müəllimə müyəssər olubsa, deməli, burada ilahi hikmət var. Və bu ilahi hikmətdən biz də faydalana biliriksə, çox xoşdur.

Şərbətəli müəllim illərdən bir az vaxt "oğurla-yaraq" yaradıcılığının məhsulu olan ilk kitabını bir neçə il bundan öncə oxuculara təqdim edə bilib. "YOLDAYAM" adlı həmin kitab 2017-ci ildə "Mütərcim" nəşriyyatı tərəfindən çap olunub, oxucuların ixtiyarına verilib. 156 səhifəlik bu kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri

toplaniб. İndi isə Şərbətəli Mahmudov özünün "ÖMRÜN QÜRUB ÇAĞI" adlı ikinci kitabı ilə oxucuların görüşünə gəlib. Kitaba yeddi fəsil altınla müəllifin müxtəlif səpkili şeirləri daxil edilmişdir. Mən bu yazımda Şərbətəli Mahmudovun bəzi şeirlərinə söykənərək onun yaradıcılığı ilə bağlı fikir və düşüncələrimi bölüşməyə çalışacağam. Amma bəri başdan onu da deyim ki, Şərbətəli müəllim şairlik iddiasından uzaq adamdır və bu yazdıqlarını vətənin gözəlliklərindən təlatümə gəlmış könlünü pıçılıtları kimi təqdim edir:

*Sərbət də ruhlanır bu səs-sədadən,
Şair ilham alar eldən-obadan.
Hifz etsin, qoy bizi böyük Yaradan,
İmandan, ixləsdən, haqqan danışaq.*

Vətən sevgisi, vətəndaşlıq qayəsi, torpağa, elə, obaya, yurda bağlılıq, düşmənə nifrət hissi Şərbətəli Mahmudovun vətənpərvərlik şeirlərinin leyt-motivini təşkil edir.

*Gəlin bu torpaqdan düşməyək uzaq,
Bizə məlhəm olsun suyu, havası.
Doğma anamıztək onu qoruyaq,
Tapdaqda qalmasın daşı-qayası.*

Bu şeirləri oxuduqca \$.Mahmudovun vətən sevgisinə, bu sevgidən doğan qürur və vüqar hissinə qibət etməmək olmur:

*Ey türk oğlu, qalx, oyan,
Coşsun damarında qan.
Çağırır Azərbaycan,
Səsinə gəl, səs verək,
Əzmimizi göstərək.*

Şair gənclərə vətəni sevməyin, məqamı gəldikdə onu qorumağın, keşiyində dayanmağın müqəddəs bir iş olduğunu aşılıyır:

*Sən, ey Odlar Yurdunun od nəfəsləi əsgəri!
Yanar vulkanlar kimi od tökülsün ağızından.
Artıq vaxt yetişibdir, al əlinə silahı,
Geri oturt düşməni, qisasın al azığından.*

Şərbətəli Mahmudovun saf, pak duyğuları özünnü sevgi şeirlərində də qoruyub saxlayır. Bu şeirlər müəllifin həssas qəlbə malik bir insan olduğunu bir daha gözlərimiz önündə canlandırır:

*Vaxt vardi... deyirdin dünya varında,
Gözüm yox, səninlə nəfəs alıram.
Nə gördün əğyarın qucaqlarında?
Mən səni gör hardan soraqlayıram...*

Və yaxud:

*Sadiq ola vəfasına, əhdinə,
Dindirməsən, nə danişa, nə dinə.
Bir kimsənin heç durmaya qəsdiñə,
Gərək mərhəməti ola gözəlin.*

Şərbətəli Mahmudovun yaradıcılığı çoxşaxəlidir və bütün şeirlərinə eyni həssaslıqla yanaşır. Bu hal onun qəzəlləri, rübaiłarı, bayatıları, mənzum hekayələri üçün də xarakterikdir:

*Həsrətin çəkməkdən, canan, bil ki, zarə gəlmisəm,
Qapına minnətə mən yenə, dübarə gəlmisəm.*

*Bilirəm, günahkaram, peşmanam əməlimə,
Üzümə tutub ələk, mən üzüqarə gəlmisəm.*

*Nə qədər cəza versən, qailəm, bir söz demirəm,
Boynuma kəndir atıb çəksələr darə, gəlmisəm.*

*Cox təbiblər aradım, sonra gəldim yanına mən,
Kimsəyə yox gümanım, qaldım biçarə, gəlmisəm.*

*Şərbətəm, dərdə düşüb heyva təki saralmışam,
Dedilər bu dərdimə səndədir çarə, gəlmisəm.*

*Su quyusu olsa dərindən-dərin,
Suyu təmiz olar, həm də ki, sərin.
Niyə şirin olur yeraltı sular?
Torpağın sərrindən varmı xəbərin?*

*Dünya gəldi-gedərdi,
Yalvarmağım hədərdi.
Dərd var çəkərsən bitər,
Qurtarmır vətən dərdi.*

Əslində, bu qəbildən olan nümunələrin sayını artırmaq da olar. Ancaq mən burada düşüncələrimə nöqtə qoyur və qələm dostumu - dərin hörmət bəslədiyim Şərbətəli müəllim Mahmudovu "ÖMRÜN QÜRUB ÇAĞI" adlı növbəti kitabının işiq üzü görməsi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.